

«Bank işi» kafedrası dissertasiya mövzularının nümunələri.

“Bank işi” magistr proqramı üzrə dissertasiya mövzularının nümunələri.

Proqram üzrə magistrant bu siyahıya daxil edilməyən, lakin bank iqtisadiyyatı və maliyyə bazarlarının nəzəriyyəsi və təcrübəsi ilə əlaqədar olan öz versiyasını təklif edə bilər. Bu halda mövzunun adı kafedra müdiri ilə razılaşdırılır.

MAGİSTR MÖVZULARI

1. Azərbaycanda bank sektorunun müasir inkişaf xüsusiyyətləri.
2. Müasir şəraitdə bankların maliyyə sabitliyinin təhlili və qiymətləndirilməsi .
3. Bankların maliyyə sabitliyinin əsası kimi kredit siyasəti.
4. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə əlaqədar bank sisteminin təkmilləşdirilməsi problemləri.
5. Bank böhranları: məzmunu, səbəbləri, qarşısının alınması üzrə tədbirlər.
6. Bank böhranları və kredit təşkilatlarının müflisləşməsi üzrə problemlər.
7. Bank sisteminin sabitliyinin təmin edilməsi üçün antiböhran mexanizmlərin inkişafı.
8. Azərbaycanda bank sisteminin maliyyə sabitliyinin gücləndirilməsi üçün imkanlar və perspektivlər.
9. Bank sisteminin inkişafının yeni təzahürləri və meylləri
10. Müflisləşmənin meyarları və bankların iflas etməsinin proqnozlaşdırılması sistemi(yerli və xarici təcrübə).
11. İqtisadi böhranın yayılması ilə əlaqədar banklarda normativ tələblər üzrə dəyişikliklər.
12. Böhrandan sonrakı inkişaf dövründə bank sistemi.
13. Bank sektorunun sabitliyinin təmin edilməsində dövlət tənzimlənməsinin rolu.

14. Azərbaycan iqtisadiyyatında dövlət banklarının rolu və problemləri
15. Azərbaycanda tənzimləmənin keyfiyyəti və banklarda kapitalın kifayətliliyi üzrə beynəlxalq standartlarının həyata keçirilməsində problemlər.
16. Kommersiya banklarının fəaliyyəti üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi problemləri.
17. Kommersiya banklarının investisiya fəaliyyətinin tənzimlənməsi.
18. Azərbaycanın müasir şəraitində kredit təşkilatlarının iflas olmasının qarşısını almaq üçün yollar.
19. Sənaye və maliyyə qruplarının tərkib hissəsi kimi banklar: xüsusiyyətləri və problemləri.
20. Bank infrastrukturunu və müasir şəraitdə onun inkişafı.
21. Xarici banklar və Azərbaycanda xarici bankların iştirakı: problemlər və perspektivlər.
22. Azərbaycanda bank sisteminin əsası kimi kapitallaşma.
23. Bank fəaliyyətinin səmərəliliyi: meyarları, göstəriciləri və qiymətləndirilməsi.
24. Kommersiya banklarında korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi
25. Bank strategiyalarının tətbiqinin səmərəliliyinin qiymətləndirilməsi.
26. Bankın korporativ idarə etmə sistemində strateji planlaşdırma.
27. Əsas bank riskləri və Bazel III-ə uyğun olaraq onların məhdudlaşdırılması metodları.
28. Kredit riskləri və qeyri-sabit makroiqtisadi şəraitdə idarə edilməsi metodları.
29. Qeyri-sabit makroiqtisadi mühitdə kommersiya banklarında risk-menecment sisteminin yaradılması xüsusiyyətləri.
30. Kommersiya banklarında bazar risklərinin idarə edilməsi və qiymətləndirilməsi üsullarının təkmilləşdirilməsi.
31. Müxtəlif makroiqtisadi şəraitdə kommersiya banklarında risklərin idarə edilməsi strategiyası.

32. Maliyyə böhranı zamanı bank sektorunda likvidliyin idarə edilməsi.
33. Kommersiya banklarında qeyri-sabitliyin qiymətləndirilməsi: metodları və müasir inkişaf istiqamətləri.
34. Əməliyyat riskləri və kommersiya banklarının kredit əməliyyatlarında onların minimumlaşdırılması.
35. Kommersiya banklarında gəlirliliyin qiymətləndirilməsi və idarə edilməsi üsullarının inkişafı .
36. Kommersiya banklarının gəlirlərinin formalaşması : formalaşmanın modelləri və mənbələrin keyfiyyəti.
37. Bankların maliyyə sabitliyinin təmin edilməsində depozit siyasətinin rolu.
38. Azərbaycanın bank bazarında rəqabət və bankların rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi.
39. Bank bazarında qiymətləndirmə modelləri.
40. Kommersiya banklarında kredit məhsulları və onların inkişafı.
41. Kommersiya banklarında depozit məhsulları və onların inkişafı.
42. Kommersiya bankının resurs bazasının keyfiyyəti: anlayışı və qiymətləndirmə meyarları.
43. Azərbaycanın kommersiya banklarında marketinq fəaliyyətinin xüsusiyyətləri.
44. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi şəraitində layihələrin maliyyələşdirilməsi.
45. Pərakəndə bank xidmətlərində müasir meyllər.
46. Müasir bank məhsulları və texnologiyaların inkişaf tendensiyası.
47. Elektron (distant) bank xidmətlərinin müasir vəziyyəti və inkişaf perspektivləri.
48. Elektron (distant) bank xidmətlərinə əsasən bankların innovativ inkişafı.
49. Pul-kredit tənzimlənməsi problemləri.
50. Azərbaycanda pul tədaviyünün stabiləşdirilməsi istiqamətləri.

51. Azərbaycanca makroiqtisadi proseslər: pul və məzənnə siyasəti.
52. İnflyasiya və ona qarşı mübarizə problemləri.
53. Azərbaycana kapital axını şəraitində monetar siyasət. problemlər və perspektivlər.
54. İpoteka kreditləşməsi və onun inkişaf istiqamətləri.
55. Bankın kredit siyasəti və onun təkmilləşdirilməsi istiqamətləri.
56. Bank kreditinin geri qaytarılması mexanizmi və onun təkmilləşdirilməsi.
57. Faktoring bazarının inkişaf perspektivləri və dünya təcrübəsi.
58. Kommersiya banklarının etibarlılığı və onun qiymətləndirilməsinin reyting sistemi.
59. Kommersiya bankları və onların maliyyə dayanıqlığının təmin olunması.
60. Mərkəzi Bankın açıq bazarda əməliyyatları və onların təkmilləşdirilməsi.
61. Mərkəzi Bankın açıq bazardakı əməliyyatları.
62. Kredit riskləri və onların idarə olunması.
63. Əhalinin ipoteka kreditləşməsinin müasir vəziyyəti və inkişaf perspektivləri.
64. Kommersiya banklarının depozit siyasəti.
65. Kommersiya banklarının maliyyə fəaliyyətinin təhlili və qiymətləndirilməsi
66. İstehlak krediti, onun təşkili və inkişaf perspektivləri.
67. Qiymətli kağızlar portfelinin formalaşması prinsipləri və modeli kommersiya banklarının idarə edilməsi sistemində.
68. Azərbaycan iqtisadiyyatında bank sektorunun səmərəliliyinin artırılması yolları.
69. Azərbaycanda nağdsız hesablaşmalar sistemi və onların təkmilləşdirilməsi istiqamətləri.
70. İqtisadiyyatın real sektorunun inkişafında bank sisteminin rolu və onun yüksəldilməsi istiqamətləri.
71. Qiymətli kağızlar bazarının iqtisadi inkişafda rolu və əhəmiyyəti.
72. Qiymətli kağızlar bazarı iqtisadi artım amilləri kimi.
73. Kommersiya banklarında kreditləşmə sisteminin təkmilləşdirilməsi.
74. İnvestisiya bazarı, onun formalaşması və inkişaf problemləri.
75. Kommersiya banklarının likvidliliyi və gəlirliliyinin idarə olunması.

76. Kommersiya banklarında istehlak kreditləşməsi riski və onun idarə edilməsi.
77. İnvestisiya layihələrinin maliyyələşdirilməsi və kreditləşdirilməsi problemləri
78. Qiymətli kağızlar bazarının müasir vəziyyəti və onun inkişaf istiqamətləri.
79. Beynəlxalq valyuta sisteminin təkmilləşdirilməsi problemləri.
80. Müasir bank xidmətlərinin təşkili və inkişaf perspektivləri.
81. Bankların investisiya fəaliyyətinin problemləri.
82. Azərbaycanda makroiqtisadi proseslər: pul və məzənnə siyasəti.
83. Mərkəzi Bank və onun pul-kredit tənzimlənməsində rolu.
84. Kredit münasibətləri və Azərbaycanda onun inkişaf meylləri.
85. Kommersiya banklarının kreditləşmə əməliyyatları və onların təkmilləşdirilməsi.
86. Kommersiya banklarının vasitəçilik əməliyyatları və onların inkişaf istiqamətləri.
87. Kommersiya banklarının əsas əməliyyatları və onların təkmilləşdirilməsi.
88. 40. Bank likvidliyi və onun idarə edilməsi istiqamətləri.
89. Kredit siyasəti və onun səmərəliliyinin yüksəldilməsi.
90. Bank resursları və onun formalaşma problemləri.
91. Bankın aktiv əməliyyatları və onların təkmilləşdirilməsi.
92. Bank əməliyyatları və onların vergiyə cəlb olunmasının xüsusiyyətləri.
93. Milli iqtisadiyyatın banklar tərəfindən maliyyələşdirilməsi.
94. Fond bazarı və onun iqtisadi inkişafda rolu.
95. İpoteka kreditlərinin əhalinin sosial vəziyyətinin yüksəldilməsində rolu.
96. Azərbaycanda bankların fəaliyyətinin tənzimlənməsinin inkişaf qanunauyğunluqları.
97. Banklarda korporativ idarəetmənin təkmilləşdirilməsi.
98. Azərbaycanın tədiyyə balansının müasir vəziyyəti və onun tənzimlənməsi problemləri.
99. Pul siyasəti və Azərbaycanda makromaliyyə sabitliyinin təmin edilməsində onun rolu.
100. Azərbaycanın valyuta bazarı və onun inkişaf istiqamətləri.

101. Müasir pul sisteminin kredit xarakterliliyinin səciyyələndirilməsi.
102. Pul-kredit siyasətində çərçivə alətlərinin rolu.
103. Pul-kredit siyasətinin transmissiya qabiliyyətinin qiymətləndirilməsi.
104. Bank menecmenti və onun təkmilləşdirilməsi problemləri.
105. Mərkəzi Bank və onun əməliyyatları.
106. Müasir pul-kredit siyasəti alətlərinin kredit bazarının likvidliyinə təsir mexanizmi.
107. Bank xidmətləri bazarında bank siyasəti və onun təkmilləşdirilməsi.
108. Kommersiya banklarında kredit prosesinin təşkili və onun təkmilləşdirilməsi yolları.
109. Qlobal maliyyə böhranı və Azərbaycan Mərkəzi Bankının Makro-Prudensial İdarəetmə Antikrizis Tədbirləri
110. Bank sabitliyinin təminatında Mərkəzi Bankının pul siyasətinin rolu və əhəmiyyəti.
111. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş mühüm pul siyasəti və makro- prudensial idarəetmə qərarları.
112. Azərbaycan Milli Ödəniş Sisteminin inkişaf tendensiyası: hüquqi və iqtisadi aspektlərin təhlili.
113. Qlobal maliyyə böhranı və Azərbaycanda antiböhran siyasət modeli.
114. Bank nəzarətinin müasir vəziyyəti və perspektivləri
115. Dövlətin kredit siyasəti: nəzəriyyə və praktika
116. Bank menecmenti sistemində maliyyə dayanıqlığı konsepsiyası
117. Maliyyə təhlükəsizliyinin təminatından monetar siyasətinin rolu
118. Milli iqtisadiyyatda xarici bank kapitalının rolu
119. Müasir pul-kredit siyasəti: problemlər və perspektivlər
120. İnflyasiyanın tənzimlənməsi: dünya təcrübəsi və Azərbaycan praktikası
121. Bank riskləri və onların idarə olunması
122. Müasir bank texnologiyası
123. Valyuta siyasətinin nəzəri və əməli problemləri
124. Pul siyasətinin nəzəri və əməli problemləri
125. Qızıl bazarının müasir vəziyyəti: təhlil və qiymətləndirmə

126. Beynəlxalq maliyyə institutlarının Azərbaycanda fəaliyyətinin əsas istiqamətləri

127. Beynəlxalq kredit və dünya iqtisadiyyatında xarici borc durumu

129. Beynəlxalq bankçılıqda nəzarət sistemləri

130. İPO - Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə bazarının girişinin əsası kimi.

131. Qiymətli kağızlar bazarında bankların investisiya fəaliyyəti.

132. İnvestisiya portfelini menecmenti və strategiyası.

133. Azərbaycan maliyyə bazarının problemləri və perspektivləri.

134. Qiymətli kağızların reyting qiymətləndirmə modeli.

135. İnvestisiya bankının fəaliyyəti: problemlər və perspektivləri.

135. Qiymətli kağız bazarının fundamental təhlili.

136. Qiymətli bazarının texniki təhlili və qiymətləndirilməsi.

137. AB ölkələrində fond birjasının fəaliyyətinə nəzarət və tənzimlənmə.

138. Fond bazarında rəqabət və monopoliya.

139. Fond bazarında investisiyasında müasir meyllərinin təhlili.

140. Azərbaycan iqtisadiyyatının investisiya problemləri.

141. İnvestisiya inkişaf modeli: Dünya təcrübəsi və Azərbaycan reallığı.

142. Azərbaycanın Maliyyə bazarının müasir vəziyyəti və inkişaf perspektivləri.

143. Fond bazar fəaliyyətinin təkmilləşdirilməsi.

144. Səhmləşdirmə prosesinin nəzəri- metodoloji əsasları

145. Səhmləşdirmənin iqtisadi məzmunu və funksiyaları

146. Səhmlərin ilkin ictimai təklif üsulu ilə yerləşdirilməsi mexanizmləri

147. Səmərəli korporativ idarəetmə sisteminin formalaşması və inkişafında

IPO mexanizminin rolu

148. Səhmlərinin ilkin ictimai təklif üsulu ilə yerləşdirilməsinin şirkətin investisiya imkanlarına təsirinin qiymətləndirilməsi

149. Səhmlərin dəyərinə makro və mikro amillərin təsiri

150. IPO bazarlarında inkişaf meylləri: beynəlxalq təcrübə və Azərbaycan

reallığı

151. Azərbaycan Respublikasında səhm bazarının təşəkkülü və müasir inkişaf meylləri

152. Azərbaycan emitentlərinin ilkin ictimai təklif üsulu ilə yerləşdirmə alətindən istifadənin perspektiv istiqamətləri

153. Postqlobal maliyyə böhranı şəraitində Azərbaycan səhm bazarının inkişaf perspektivləri

154. Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına integrasiyasında İPO alətindən istifadənin perspektiv istiqamətləri